

Hüseynova G.A., Nəsirova Z.J.

SİDİK KİSƏSİ DİVARI VƏZİLƏRİNİN STRUKTUR XÜSUSİYYƏTLƏRİ

*Azərbaycan Tibb Universitetinin
İnsan anatomiyası və tibbi terminologiya kafedrası, Bakı*

Məqalədə postnatal ontogenezin müxtəlif yaş dövrlərində sidik kisəsi divarlarında yerləşən vəzilərin xüsusiyyətlərini (yaş, fərdi və yerləşmə xarakteristikası) öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə 73 insan meyitindən götürülmüş sidik kisəsi preparatları makro-mikroskopik üsullarla tədqiq edilib. Sidik kisəsi vəzilərini aşkar etmək məqsədilə preparatlar 0,05%-li metilen abisi ilə (Sinelnikov metodu üzrə) boyadılmışdır. Vəzilər MBS-9 stereomikroskopundan istifadə edilməklə tədqiq edilib. Bu zaman vəzilər sidik kisəsi divarında tünd törəmələr şəklində aşkarlanır. Tədqiqat göstərmişdir ki, sidik kisəsi duvarında vəzilərinin ümumi sayı, onların alveol şöbələri, eləcə də mürəkkəb alveol şöbəli vəzilərin sayı I yetkinlik dövründə artur və maksimal səviyyəyə çatır. I yetkinlik dövründən ahil və qocalıq yaşı dövrlərinə doğru sidik kisəsi vəzilərinin infolyutiv dəyişiklikləri aşkarlanır. Sidik kisəsi divarında yerləşən vəzilərin digər xüsusiyyəti yerləşmə ilə bağlıdır. Bütün yaş dövrlərində vəzilərin sayı, sixlığı, eləcə də kompleks vəzilərin sayı sidik kisəsinin proksimal hissəsində orta və distal hissələrdən azdır. Bu, sidik kisəsinin aşağı 1/3 – distal hissəsində sfinkterlərin yerləşməsi ilə bağlıdır.

Açar sözlər: postnatal ontogenet, sidik kisəsi vəziləri, vəzilərin fərdi və yerləşmə xüsusiyyətləri

Ключевые слова: постнатальный онтогенез, железы мочевого пузыря, индивидуальная и региональная особенности желез

Key words: postnatal ontogenesis, urinary bladder glands, individual and regionally features of glands

Böşluqlu və borulu daxili orqanların divarlarında yerləşən kiçik vəzilər haqqında müxtəlif elmi məlumatlar vardır [1-7]. Bu haqda irihəcmli elmi əsər və monoqrafiyalar da yazılmışdır [8-10]. Bu tip orqanlardan olan sidik kisəsi vəzilərinin morfoloji xüsusiyyətləri az öyrənilsə də, bir sıra tədqiqat işlərinin nəticələrinə aid elmi əsərlərdə öz əksini tapmışdır [4]. Bu istiqamətdə əldə edilən elmi dəllillər klinikada normativ meyar kimi qəbul edilməklə sidik kisəsi xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilə bilər.

Təqdim edilən tədqiqat işi normada postnatal ontogenezin müxtəlif yaş dövrlərində sidik kisəsi divarında yerləşən vəzilərin makromikroskopik anatomiyasının yaş, fərdi və yerləşmə xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmışdır.

Tədqiqatın material və metodları. Tədqiqat makromikroskopik Sinelnikov metodundan isti-

fadə edilməklə postnatal ontogenezin müxtəlif dövrlərinə uyğun 73 total sidik kisəsi preparatı üzərində yerinə yetirilib. Tədqiqat ölüm səbəbi sidik-cinsiyyət sistemi orqanlarının patologiyası ilə əlaqəli olmayan, yenidögüləm dövründən qocalıq dövrünə qədər müxtəlif yaş dövrlərində vəfat etmiş şəxslərin sidik kisələri daxil edilmişdir. Yerləşmə xüsusiyyətlərini öyrənmək üçün sidik kisəsi üç hissədə – proksimal-yuxarı, orta və distal-aşağı hissələrdə tədqiq edildi. Bu metodla sidik kisəsi divarında vəzilər 0,05% metilen abisindən istifadə edilməklə rəngləndikdən sonra MBS-9 stereomikroskopu altında tədqiq edildi. Əldə edilən dəllillərin fərdi dəyişikliklərinin minimal (*min*) və maksimal (*max*) hüdudları, eləcə də orta arifmetrik qiymətləri ($X \pm S_x$), onların xətləri və dürüstlük göstəricisi (*p*) hesablandı.

Tədqiqatın nəticələri. Sidik kisəsinin divari metilen abisi ilə rəngləndikdən sonra “kiçik vəzilər” adlandırılan bu vəzilər tünd rəngdə və dəqiq hüdudda aşkarlanır. Makromikro-

skopik olaraq onlar tek və müstərək halda – qrup şəklində yerləşə bilirlər. Vəzilərə dairəvi, oval, ləntşəkili və qeyri-düzgün formalarda rast gəlinir. Yeni həyat şəraitinə uyğunlaşma, qida rejiminin təsiri sidiyin tərkibində dəyişiklik və sidik kanalının fəaliyyətə başlanması ilə əlaqədar olaraq, artıq yenidögülmüş yaşı dövründə sidik kisəsinin hər 1 sm^2 -da $103,3 \pm 4,9$ (68-dən 117-dək) vəzi aşkarlanır. Postnatal ontogenezin I uşaqlıq ($127,1 \pm 5,1$; 98-dən 146-yadək), II uşaqlıq ($154,2 \pm 5,2$; 118-dən 170-dək), yeniyetməlik ($168,6 \pm 7,4$; 124-dən 187-dək) və gənclik ($185,4 \pm 8,7$; 118-dən 222-dək) yaş dövrlərinində qeyd edilən proqressiv say artımı I yetkinlik yaşı dövründə maksimal qiymətə – $205,4 \pm 9,5$ -ə (125-dən 273-yadək) çatır (cədvəl 1). Bu yaşı dövründən sonra – II yetkinlik ($187,5 \pm 9,5$; 117-252), ahıl ($176,7 \pm 9,6$; 89-222) və qocalıq ($159,2 \pm 8,8$; 84-185) yaşı dövrlərinə doğru vəzilərin sayında azalma yaş

xüsusiyyətlərinə aid olub, involyutiv əlamətlərlə səciyyələnir.

I yetkinlik yaşı dövründən sonra involyusiya əlamətləri nəinki vəzilərin sayında, eləcə də onların digər makromikroskopik göstərici olan yerləşmə sıxlığında və ya vəzilərin 1 sm^2 sahəyə açılan vəzi dəliklərinin sayında öz əksini tapır (cədvəl 2). Qocalıq yaşı dövründə vəzilərin sıxlığı ($1,9 \pm 0,4$), I yetkinlik dövrünə ($5,5 \pm 0,5$) nisbətən 2,9 dəfə azalır. Yenidögülmüş və südəmər yaşı dövrlərində bu göstərici say göstəricisindən fərqli əlamətlərlə təzahür edir: yenidögülmüşdə vəzilər az sayıda olsalar belə, I yetkinlik dövrünə nisbətən 2,0 dəfə artıq, başqa sözlə maksimal sıxlıqla ($12,6 \pm 0,5$) səciyyələnlərlər. Bu, yuxarıda qeyd edildiyi kimi yeni həyat şəraitinə keçidlə bağlı sidik kisəsinin funksional xüsusiyyətlərdəki dəyişikliklər və sidik kisəsinin ölçüsünün kiçikliyi ilə bağlıdır.

Yaş xüsusiyyəti vəzilərin digər göstərici-

Cədvəl 1. Postnatal ontogenzin müxtəlif yaş dövrlərində sidik kisəsində və onun müxtəlif hissələrində vəzilərin sayıya görə yerləşmə xüsusiyyətləri ($X \pm Sx$; min-max, $p < 0,05$)

Yaş dövrləri	n	Sidik kisəsi divarının 1 sm^2 sahəsində vəzilərin sayı, sidik kisəsi hissələri			
		Yuxarı	Orta	Aşağı	Bütün orqan
Yenidögülmüş	10	$24,1 \pm 1,4$ 18-32	$36,6 \pm 1,7$ 24-41	$42,2 \pm 1,8$ 29-47	$103,3 \pm 4,9$ 68-117
Südəmər	6	$28,8 \pm 1,7$ 22-39	$39,4 \pm 2,1$ 28-49	$46,8 \pm 1,8$ 34-52	$115,0 \pm 5,4$ 80-134
Erkən uşaqlıq	7	$32,6 \pm 1,6$ 26-41	$42,1 \pm 1,6$ 35-50	$52,4 \pm 2,2$ 43-60	$127,1 \pm 5,1$ 98-146
I uşaqlıq	6	$36,6 \pm 2,0$ 27-47	$47,8 \pm 2,1$ 38-54	$57,7 \pm 1,5$ 49-64	$142,1 \pm 5,3$ 107-160
II uşaqlıq	6	$39,6 \pm 2,0$ 29-49	$52,2 \pm 2,1$ 38-59	$62,4 \pm 1,7$ 52-69	$154,2 \pm 5,2$ 118-170
Yeniyetməlik	7	$42,2 \pm 2,0$ 32-49	$56,3 \pm 3,9$ 39-72	$69,9 \pm 2,7$ 56-79	$168,6 \pm 7,4$ 124-187
Gənclik	6	$48,8 \pm 2,9$ 34-59	$62,2 \pm 4,4$ 42-79	$74,2 \pm 4,9$ 45-87	$185,4 \pm 8,7$ 118-222
I yetkinlik	6	$52,9 \pm 4,7$ 37-89	$68,6 \pm 4,4$ 46-94	$84,4 \pm 5,3$ 46-104	$205,4 \pm 9,5$ 125-273
II yetkinlik	7	$45,5 \pm 4,1$ 35-80	$60,0 \pm 4,3$ 40-87	$82,0 \pm 4,9$ 44-98	$187,5 \pm 9,5$ 117-252
Ahıl	5	$40,0 \pm 3,8$ 23-65	$56,7 \pm 3,9$ 29-72	$80,0 \pm 4,8$ 35-88	$176,7 \pm 9,6$ 89-222
Qoca	7	$36,0 \pm 2,3$ 20-43	$50,0 \pm 4,6$ 24-70	$73,2 \pm 4,2$ 38-80	$159,2 \pm 8,8$ 84-185

Cədvəl 2. Postnatal ontogenedə sidik kisəsinin müxtəlif hissələrində vəzilərin yerləşmə sıxlığı ($X \pm Sx$; min-max, sm^2 , $p < 0,05$)

Yaş dövrləri	n	Sidik kisəsi divarının 1 sm^2 sahəsində vəzi dəliklərinin sayı, sidik kisəsinin hissələri			
		Yuxarı	Orta	Aşağı	Bütün orqan
Yenidögülmüş	10	$10,0 \pm 0,4$ 9-13	$11,5 \pm 0,5$ 9-14	$16,4 \pm 0,6$ 12-18	$12,6 \pm 0,5$ 9-14
Südəmər	6	$9,4 \pm 0,4$ 8-12	$10,5 \pm 0,4$ 9-12	$14,4 \pm 0,7$ 10-17	$11,4 \pm 0,4$ 9-13
Erkən uşaqlıq	7	$8,2 \pm 0,5$ 5-10	$9,0 \pm 0,4$ 7-11	$10,0 \pm 0,6$ 8-14	$9,1 \pm 0,5$ 7-12
I uşaqlıq	6	$6,4 \pm 0,4$ 5-9	$8,5 \pm 0,4$ 6-10	$8,9 \pm 0,5$ 5-10	$7,9 \pm 0,6$ 6-12
II uşaqlıq	6	$6,0 \pm 0,4$ 4-8	$7,8 \pm 0,4$ 5-9	$8,5 \pm 0,4$ 6-10	$7,4 \pm 0,4$ 5-9
Yeniyetməlik	7	$5,2 \pm 0,6$ 3-8	$6,7 \pm 0,7$ 3-9	$8,2 \pm 0,5$ 5-9	$6,7 \pm 0,7$ 3-9
Gənclik	6	$4,5 \pm 0,6$ 2-7	$5,4 \pm 0,6$ 3-8	$7,5 \pm 0,5$ 5-9	$5,8 \pm 0,6$ 3-8
I yetkinlik	6	$4,1 \pm 0,5$ 2-7	$5,4 \pm 0,5$ 3-8	$7,1 \pm 0,5$ 3-8	$5,5 \pm 0,5$ 3-8
II yetkinlik	7	$3,3 \pm 0,5$ 1-6	$4,2 \pm 0,6$ 2-8	$5,0 \pm 0,6$ 2-8	$4,1 \pm 0,5$ 2-7
Ahıl	5	$3,0 \pm 0,4$ 1-5	$3,6 \pm 0,4$ 2-6	$4,2 \pm 0,5$ 2-7	$3,6 \pm 0,4$ 1-5
Qocalıq	7	$1,5 \pm 0,3$ 0-3	$1,8 \pm 0,3$ 1-4	$2,5 \pm 0,3$ 1-4	$1,9 \pm 0,3$ 1-4


lərində də əks olunur. Belə ki, I yetkinlik dövründə yenidögülmüşə nisbətən, alveol şöbələrinin uzunluğunda 2,1 ($p < 0,05$), enində və sahəsində 2,2 ($p < 0,05$) dəfə artım qeyd edilir, digər tərəfdən bir-iki alveol şöbəli vəzilər 42,6%, üç alveol şöbəli vəzilər 17,1%, dörd alveol şöbəli vəzilər isə 13,5% təşkil edir (şək. 1, 2).

Sidik kisəsi vəzilərinin postnatal ontogenəz boyunca əldə etdiyi digər xüsusiyyət, onların hər bir yaş dövründə aşkarlanan fərdi xüsusiyyətlərdir. Bu, vəzilərin özünü və eləcə də onların alveol şöbələrinin say və ölçü göstəricilərinin postnatal ontogenzin son yaş dövrlərinə doğru ən böyük hüdudda kənarəçixmaları ilə xarakterizə olunur. Bu, sosial durumla, əvvəllər keçirilən xəstəliklərin təsiri ilə və sidikin tərkibində olan müxtəlif maddələrlə temasla izah edilə bilər.

Qeyd etmək lazımdır ki, bütün yaş dövrlərinə aid sidik kisəsinin hər üç hissəsinin tədqiqindən əldə edilmiş dəllillərin müqayisəsində distal hissə göstəricilərinin üstünlüyü aş-


karlanır. Belə ki, orqanın distal hissəsində vəzilərin sayı proksimal hissədən yenidögülmüş və I yetkinlik dövründə 1,6, qocalıq dövründə isə 2 dəfə artıqdır. Distal istiqamətdə artım meyllili sıxlıq, eləcə də mürəkkəb formalı vəzilərin faiz göstəricisində də aiddir.

Müzakirə. Sidik kisəsinin divarlarında vəzilərin tədqiqi zamanı müşahidə edilən yaşla əlaqəli dəyişikliklər, eləcə də I yetkinlik dövründə aid maksimal morfoloji qiymətlər digər boşluqlu (borulu) orqanların selikli qişasının kiçik vəzilərinə şamil edilən “funksiyanın morfoloji ekvivalentliyi”nə [1, 3, 6, 8, 10] və sidik kisəsinə dair apardığımız əvvəlki işimizin nəticələrinə [4] uyğundur. Vəzilərin morfoloji göstəricilərinin distal istiqamətdə artımı və sfinkterlər yerləşən bu hissədə əldə edilən morfoloji dəyişikliklər borulu orqanların sfinkter aparatının xarakteristikasını əks etdirir [2, 5, 9]. Sonuncu mənbələrə istinadən sidik kisəsində sfinkter zonasında sinir, damar, əzələ elementlərinin, eləcə də limfovəzilərin sıxlığının artırması, boşluqda möh-



YAŞ DÖVRLƏRİ

Şek. 1. Postnatal ontogenedə sidik kisəsinin yuxarı hissəsində müxtəlif formalı vəzilərin faiz göstəricisi



YAŞ DÖVRLƏRİ

Şek. 2. Postnatal ontogenedə sidik kisəsinin aşağı hissəsində müxtəlif formalı vəzilərin faiz göstəricisi

təviyyatla sıx temas və s. ilə əlaqələnə bilər.

Bələliklə, tədqiqat nəticəsində insan sidik kisəsi vəzilərinin postnatal ontogenedə aş-

ğıdakı morfoloji xüsusiyyətləri aşkar edilmişdir:

1. İlk növbədə, sidik kisəsi divarında və

zilər yaş artdıqca dəyişikliyə uğrayır. Sidik kisəsi vəzilərinin ümumi sayı, onların alveol şöbələri, elcə də kompleks və ya mürəkkəb alveol şöbəli vəzilərin sayı I yetkinlik dövründə maksimal səviyyəyə çatır;

2. Sidik kisəsi vəziləri postnatal ontogenedə infolyutiv xüsusiyyətlərlə də xarakterizə olunur. Fərdi dəyişmələrin sərhədlərindən

kənaraçixmalar I yetkinlik dövründə qocalıq yaşı dövrünə qədər ən böyük hüdudda olur;

3. Sidik kisəsi divarında yerleşən vəzilərin digər xüsusiyyəti yerləşmə ilə bağlıdır. Orqanın distal (sfinkterlər yerləşən) hissəsinə doğru vəzilərin morfometrik və say göstəricilərində artım meylliyi aşkarlanır.

References

- Allakhverdiyev M.K. Osnovnyye aspekty strukturno-funktional'nykh kharakteristik zhelezisto i limfoidnogo apparatov vnepechenochnykh zhelchevodyashchikh putey cheloveka // Azerbaijan Medical Journal, 2006, №1, s. 42-49.
- Bazhenov D.V., Blinova N.V. Zhenskiy mocheispuskatel'nyy kanal i yego sfinkternyy apparat. Tver': Triada. – 2009. – 80 s.
- Guseynov B.M. Kolichestvennyye pokazateli kletochnogo sostava limfoidnogo apparata trakhei i glavnykh bronkhov lyudey raznogo vozrasta//Morfologiya, 2008, №4, 64-65
- Guseynova G.A., Nikityuk D.B. O vozrastnykh i regionarnykh osobennostyakh kolichestva zhelez mochevogo puzrya cheloveka//Sistemny analiz i upravleniye v biomeditsinskikh sistemakh. Voronezh, 2010, Tom 9, № 1, str.18-20
- Kolesnikov L.L. Sfinkterologiya. Moskva: Geotar-med. – 2008. – 452 s.
- Nikityuk D.B., Kolesnikov L.L., Shadlinskiy V.B., Bazhenov D.B., Alekseyeva N.T., Klochkova S.V. Mnogokletochnyye zhelezy stenok pishchevaritel'noy i dykhatel'noy sistem (voprosy funktsional'noy morfologii). Tver': Nauchnaya kniga. – 2017. – 278 s.
- Nikityuk D.B., Shadlinskaya S.V. Izmenchivost' limfoidnykh struktur preddveriya vlagalishcha v raznyye fazy ovariyal'no-menstrual'nogo tsikla//Meditinskij vestnik Bashkortostana. 2018, Tom 13, №2, str. 47-52
- Sapin M.R., Nikityuk D.B., Shadlinskiy V.B., Movsumov N.T. Malyye zhelezy pishchevaritel'noy i dykhatel'noy sistem. Elista: Dzhangar. – 2001. – 34 s.
- Sapin M.R., Nikityuk D.B., Chava S.V. Funktsional'naya anatomiya polykh organov. Elista: Dzhangar. – 2013. – 88 s.
- Sapin M.R., Nikolenko V.N., Chava S.V., Alekseyeva N.T., Nikityuk D.B. Voprosy klassifikatsii malykh zhelez stenok polykh vnutrennikh organov // Zhurnal anatomiya i histopatologiya. 2013, Tom 2, №1, str. 9-17

Гусейнова Г.А., Насирова З.Дж.

СТРУКТУРНЫЕ ОСОБЕННОСТИ ЖЕЛЕЗ СТЕНОК МОЧЕВОГО ПУЗЫРЯ

Кафедра анатомии человека и медицинской терминологии
Азербайджанского медицинского университета, Баку

Резюме. В статье приведены результаты исследования, проведенного с целью изучения морфологических особенностей (возрастные, индивидуальные и региональные характеристики) желез мочевого пузыря на разных возрастных этапах постнатального онтогенеза в норме. Железы исследованы методом макро-микроскопии на препаратах стенки мочевого пузыря в количестве 73, полученных от трупов. У людей пострадавших от случайных причин и в возрасте от новорожденного до старческого периода, исследовали варианты формы мочевого пузыря, особенности его изменения в разных участках стенки органа (проксимальной, средней, дистальной трети) с учетом возраста. Препараты предварительно были окрашены

0,05% раствором метиленового синего по методу Синельникова. Исследование показало, что железы в стенках мочевого пузыря человека в постнатальном онтогенезе характеризуются возрастными особенностями. Так как, в 1-й период зрелого возраста общее количество желез мочевого пузыря, их альвеолярных отделов и количества сложных желез увеличивается и достигает максимального онтогенетического значения. После 1-го периода зрелости в пожилом и старческом возрасте отмечается инволюция желез. В мочевом пузыре индивидуальная минимальная и максимальная граница желез постепенно увеличивается от периода новорожденности к старческому возрасту. Железы мочевого пузыря человека в постнатальном онтогенезе характеризуются и региональными особенностями. Количество, плотность желез, количество сложных желез в проксимальной части стенки мочевого пузыря меньше, чем в средней и дистальной частях у всех возрастных групп. Это связано расположением сфинктеров в нижней трети, т.е. дистальной части мочевого пузыря.

Huseynova G.A., Nasirova Z.J.

THE STRUCTURE PECULIARITIES OF THE GLANDS IN THE URINARY BLADDER WALLS

Department of Human Anatomy and Medical Terminology, Azerbaijan Medical University, Baku

Summary. The article presents the results of a research conducted to study the morphological peculiarities (age, individual and regional characteristics) of the glands of urinary bladder in the different age stages of the postnatal ontogenesis in the norm. The glands by macro-microscopy method investigated on preparations of a wall of the urinary bladder in quantity 73, received from corpses. Victims from the casual reasons at the age from the period newborn to senile age and we investigated variants of the form of a bladder glands, feature of its change in different sites of a wall of organ (proximal, middle, distal thirds), taking into account age. Glands have preliminary been painted 0.05% by a solution methylene dark blue with Sinelnikov's method. The glands in the walls of the human urinary bladder in postnatal ontogenesis are characterized with the age peculiarities. As, in the 1st mature period the total quantity of the urinary bladder glands, their alveoli departments and the quantity of complex glands increase and reaches maximum ontogenetic value. After 1st mature age periods at elderly and senile ages, an involution of glands is noted. The glands of the human urinary bladder are characterized with the individual features. The individual minimum and maximum percentages of glands in the urinary bladder gradually increase from the newborn period to senile age. The glands of the human urinary bladder in postnatal ontogenesis are characterized with the regional features. The quantity, density of glands, the quantity of complex glands are less in the proximal part of the urinary bladder wall than in the middle and distal parts of all age groups. This concerns the location sphincters in the lower third-distal part of the urinary bladder.

Müəlliflə əlaqə üçün:

Hüseynova Gulqız Agahəsən qızı – tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Bakı, Azərbaycan

E-mail: gulqiz65@mail.ru